

# UĞUR HEKAYƏSİ



**I**xtisası mühasibat uçotu və audit olsa da, özünü marketing, satış, menecmentdə daha perspektivli görüb. Deyir ki, hər iki sahə üçün lazım olan keyfiyyətlər onda var. Amma o, rəqəmlərlə işləməyi yox, daha çox yaradıcılıq tələb olunan istiqamati seçib və artıq illərdür bu sahədə çalışır. Müsahibimiz AzMarketing Şirkətinin marketing direktoru və biznes konsultant Üyyub Qarabağlıdır.

- Marketing son vaxtlar dəbdə olan sahələrdən olsa da, illər önce bizdə indiki qədər maraq yox idi. Sizin iller öncə marketingə maraq göstərməyiniz neca oldu?

- 2000-ci ildən sonra Azərbaycanda iqtisad Universitetində marketing tədris olunmağa başlandı. Düzdür, ölkəmizdə marketing pəşəsi var idi, amma həmin illərdən sonra da inkişaf etmeye başladı. Lakin tam olaraq marketingin inkişafını təxminən 2008-2009-cu illərdən sonra görürəm. Həmin illərdə mən iqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsini bitirdim 2008-ci ildə hərbi xidmətə yollandım. Ixtisasım mühasibat uçotu və audit olsa da, nədənse marketing, satış, menecmentdə özümü daha perspektivli gördüm. Mənə görə, insan üçün bitirdiyi ixtisasdan da çox, onun özünü harada görməsi önemlidir. Daha dinamik sahə olduğu və özümü daha çox burda gördüyüm üçün marketingə yöneldim.

- Yəqin ki, sizdə yaradıcılığa meyillilik var. Çünki marketing həm de insandan yaradıcılığını ortaya qoymağı tələb edir. Mühasibatda isə rəqəm və statistika ilə işləyecəkdiniz...

- Əslində hər bir sahənin özünün müeyyən qədər yaradıcılıq meyarları var. Hərbi xidmətdən qayıtdan sonra bəzək ilə böyük zəvəndlərin birində baş mühasibin köməkçisi işləmişəm. Mühasibatlılıqda lazım olan keyfiyyətlər də məndə var, marketingdə olanlar da. Mühasibatlılıqda daha diqqətli, funksional olmaq lazımdır. Siz demişkən, həyatımızın bütün hissəsi rəqəmlərlə keçir. Aşağı-yuxarı, rəqəmlərdən o tərəfə nə isə görmüsən. Marketingdə isə bir az kreativlik lazımdır.

- **Bəs marketoloq özü hansı keyfiyyətlərə malik olmalıdır?**

- İlk növbədə inandırmağı bacarmalıdır. Cox ciddi nəzəri bilikləri olmalı, amma bu, həm de təcrübəye dayanmalıdır. Dünyagörüşü yaxşı, hər sahədən az da olsa məlumatlı olmalıdır. Deye bilsəniz ki, hər sahədən məlumatlı olması niyə bu qədər önemlidir? Məsələn, tutaq ki, Fransaya hansısa bir məhsul ixrac edəcəyik. Məhsulumuzu fransızlara satmaq üçün onların psixologiyalarından tutmuş, adət-ənənələrinə qədər müəyyən məlumatları bilməliyik. Təsadüfi deyil ki, bir çox şirkətlər yapon bazarına çətinliklə girirler. Çünkü Yaponiyanın özünün alt mədəniyyəti, öz qanunları, spesifik xüsusiyyətləri var. Şirkətlər onları bilmədən, onlarla işləmedən bir-başa bazara daxil olmaq istedikləri üçün uğursuzluqla karşılaşırlar.

- Marketinqlə bağlı ilk iş yeriniz "Embawood" olub. İlk iş olduğu üçün yəqin çətin olar...

- Professional karyeram 2009-cu ildən başlayıb. Ancaq 2004-cü ildə birinci kursda oxuyandan yarımstat olaraq mebel biznesi olan qohumlarla işləyirdim. Ümumiyətə, mənim marketinq həyatımın böyük hissesi mebel və "fast food" sisteminde olub. O vaxt "Embawood"un bir nümayəndiliyində satış meneceri işləyirdim. Həm mebelə qarşı marağım böyük idi, həm satışa. Bu işi bacardığım üçün özümü uğurlu hesab edirdim. Əsgərlilikdən gələndən sonra bir zavodda baş mühasibin köməkçisi işlədim. Sonra isə "Embawood" şirkətində regional satış meneceri olaraq fealiyyətə başladım. O illər ərzində mənim en böyük tapıntıım, həyatda en yaxın dostum marketoloq Seymour Quliyev oldu.

kətlə çox böyük uğurlara imza atdıq. Brend olaraq o məhsulu həm yerli, həm də dünya bazarına çıxdıq.

- Xaricdə təhsil almadiğınızı bilirik. Amma hər yerdə "xaricdə təhsil almış kimyəm" deyirsiniz. Maraqlıdır bunu niye deyirsiniz?

- Bəli, ele bir məsələ var. Dostum Seymour İngiltərədə təhsil alan zaman arabir dəslərə skaypla məni də bağlayırdı. Virtual olsada, bütün mühazirələri dinləmişəm. Həm elmi tərəfdən, həm də dost olaraq Seymourun mənə dəstəyi çox olub. Ona görə də hər yerdə zarafatla deyirəm ki, xaricdə təhsil almışam. Eyni zamanda, hazırda çalışdığım "Azmarketing" şirkətində mütəxəssislərin 80 fəizi xaricdə təhsil alıb, bu sahə üzrə iqtisad elmləri doktoru, namizəd rütbələrindədir. Nəzəri cəhətdən mənə lazım olan bütün kitablara oxumağa çalışıram. Evimin bir hissəsi kitabxanadır. Yoldaşlarımız xarice gedəndə geyim dalınca qaçışır. Tez-tez seminarlar, tədbirlər təşkil edir. Yenilikləri, problemləri müzakirə edirik. Xaricdə və ya ölkə-

ci dilini təkmilləşdirməyi qeyd edir. Yaxud çıxış etmek qabiliyyəti zəifdir, bu məsələləri planlı şəkildə aradan qaldırmalıdır. Karyerada irəliləmək üçün yoldakı manələri planlı şəkildə aradan qaldırmak lazımdır.

- Sizin karyeranızla bağlı aradan qaldırımağa çalışdığınız zəif tərəfiniz hansıdır?

- Hər kəsədə yəqin ki nəsə var. Mən nə qədər çalışsam da, bir problemimin böyük hissəsini həll edə bilməmişəm. Bu da nəyisə eldə etməyə çalışarkən çox sebirsiz olmayımdır. Bəzən hansısa hədəfə çatmaq üçün çox tələsirəm. Amma karyerada irəliləmək üçün bəzən elə məqamlar olur ki, dayanmaq lazım gelir. Məndə isə beledir ki, əger maşını deyişməyi qərrara almışsama, tez bir zamanda reallaşdırmaq üçün bütün qüvvəmi səfərber edirəm. 5-6 ay ərzində onu etməyə çalışıram, bankdan müəyyən qədər pul götürmək lazım olsa da, onu edəcəm. Bu, əslində həm yaxşı, həm də pis xüsusiyyətdir.

- Karyeranızla bağlı istədiklərinizə nail olduğunuza demək olar?

- Deməzdim, çünki daha böyük məqsəd-lərim var.

- Uğurun sırrı sizə görə nədir?

## "Sonra"lar ugura çatmaq üçün insanların qarşısına sədd cəkir"

**Üyyub Qarabağlı: "Karyerada irəliləmək üçün yoldakı manələri planlı şəkildə aradan qaldırmak lazımdır"**

### Aygün Asımqızı

Seymur məndən iki yaş balaca olsa da, marketinqdə onu özüme belədiqi hesab edirəm.

- "Bigmama Catering Company"nın marka müdürüyün sizə aid olub. İndi həmin şirkətə əlaqəniz var?

- "Embawood"dan sonra Türkiyənin ölkəmizdə fealiyyət göstərən bir brendində çalışdım. Ondan sonra Azərbaycanda ketrinq bazarı hələ yeni vüset alındı. Hətta çox adam ketrinqin nə olduğunu bilmirdi. Ketrinq yemeklərin çatdırılması, tədbirlərin teşkil olunması, furşet stollarının yaradılması ilə əlaqəli işdir. İnsanlar bunun nə olduğunu bilmirdilər. Azərbaycanda dostlardan birinin ketrinq şirkətində marka müdürüyünü üzərimə götürdüm və onu böyütmək üçün çalışdım. Söhbət qeyd etdiyiniz Bigmama ketrinq şirkətindən gedir. Hazırda isə o şirkətin konsultantiyam. O şirkətənən isə bir az kreativlik lazımdır.

- **Bəs marketoloq özü hansı keyfiyyətlərə malik olmalıdır?**

- İlk növbədə inandırmağı bacarmalıdır. Cox ciddi nəzəri bilikləri olmalı, amma bu, həm de təcrübəye dayanmalıdır. Dünyagörüşü yaxşı, hər sahədən az da olsa məlumatlı olmalıdır. Deye bilsəniz ki, hər sahədən məlumatlı olması niyə bu qədər önemlidir? Məsələn, tutaq ki, Fransaya hansısa bir məhsul ixrac edəcəyik. Məhsulumuzu fransızlara satmaq üçün onların psixologiyalarından tutmuş, adət-ənənələrinə qədər müəyyən məlumatları bilməliyik. Təsadüfi deyil ki, bir çox şirkətlər yapon bazarına çətinliklə girirler. Çünkü Yaponiyanın özünün alt mədəniyyəti, öz qanunları, spesifik xüsusiyyətləri var. Şirkətlər onları bilmədən, onlarla işləmedən bir-başa bazara daxil olmaq istedikləri üçün uğursuzluqla karşılaşırlar.

mizdə təhsil almaqdan asılı olmayaraq, insan daim öyrənməye meyilli olmalıdır. Xaricdə təhsil almaq ölkəmizdə marketoloq işləmək üçün tam yetərli olmaya da bilər. Cənki hər ölkənin öz marketinq strategiyası, biznes etikası var. Hansı ölkəyə getsəniz, gərək o ölkənin biznesinə uyğunlaşasınız. Xaricdə təhsil böyük silah ola da bilər, olmaya da. Çox şey insanın özündən asıldır.

- **Həm de biznes məşhətçisiniz. Biznesə özünüzün marağınız var, yoxsa məşğul olanlara dəstək verməklə kifayətlenirsiniz?**

- İndi özünü biznes konsultant adlandıranlar çoxdur. Onlar peşəkarların da fealiyyətine xələl gətirirler. Biznes konsultant, marketinq, satış və menecment fealiyyətlərini özündə birləşdirir. Biznes konsultant olmaq üçün minimum 5 il həmin istiqamətlərdə həm nəzəri, həm praktiki tərəfdən parlaq karyera lazımdır. Bütün bunları birləşdirəndən sonra adam yeni-yeni layihələre girişə bilər. Bu, çox ağır sahədir. Ona görə ki, bizi burada şirkətlərin ancaq marketinq deyil, eyni zamanda satış yükünü üzərimə götürürük. Ümumilikdə isə, satışı bacarmayan marketoloq yaxşı marketoloq deyil. Biznes məşhətçisi olaraq konsultasiya verirsənə, mütləq özünün biznesin olmalıdır.

- **Karyeranızla bağlı plandan danışaq. İnsanın istədiklərini eldə etməsində plan nə dərəcədə önəmlidir?**

- Biz şirkətlərə gedərkən araştırma ilə başlayırıq, amma ikinci iş plan qurmaq olur. Müəyyən plan əsasında həm nəzəri, həm praktiki həyatımızı qururuq. Plan odur ki, insan gələcəklə bağlı hədəflərinə müəyyənləşdirir. Öz arzu və xəyalları üzərində plan quşur. Ola bilsin ki, xəyal və hədəflərinə çatmaq üçün çatışmaya nələrsə var. Tutaq ki, xarici dil biliyi zəifdir. Deməli, planda birin-



- Uğurlu olmaq üçün çox şey lazımdır. Bəzən insanlar illərlə əziyyət çəksələr də, istədiklərini eldə edə bilmirlər. Bu, onların uğursuz olduqları da demək deyil. Sadəcə olaraq, planlama məsələsində hansısa səhvələri buraxa bilərlər. Yaxud bir məqsəd olub, amma onu sonraya saxlayıblar. Məsələn, dil manəsini sonra həll edəcəklərinə düşünbülər. "Sonra"lar ugura çatmaq üçün insanın qarşısına sədd cəkir. Uğurlu olmaq üçün təmkinli olmaq, nəzəri və praktiki cəhətdən güclü olmaq, uğurlu insanlarla ünsiyyət qurmaq, bədəbin insanlardan uzaq durmaq lazımdır. Hətta bu, sənin dostun olsa belə. Şükür ki, en xırda işimdə dostlarımız mənə kömək edirlər. Uğuru əldə etmək üçün həm də ona inanmaq lazımdır. Bir də uğuru qazanmağa motivasiya edən adamlar olmalıdır.

- **Dostlarınızdan çox bəhs edirsiniz. Bu da deyəsan, bir uğurunuздur...**

- Mən dostlarımı varam. Mənim işlə bağlı dostlarım elə həyatda da yaxın dostlarımdır. Hərtərəfli dəstək olurlar. Adı problem olunda, 10 dəqiqə bəs edir ki, bir yere yığışaq. Bu da bizi motivasiya edir, insan özünü tək hiss etmir. Yaxşı dost hər adama qismət olmur.

